

Yeni Azərbaycan.- 2023.- 5 aprel.- S.8.

23 il yaşadı...

Son əsərini xəstəxana divarına yazdı

23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuş Asəf Zeynallının 114 illiyidir. O, milli romans,

piano və simfonik musiqinin banisi olmaqla yanaşı, "Uşaq süütası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub.

1909-cu ildə Dərbənddə anadan olan Asəf Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflerində təhsil alıb. "Truba üçün pyes"ini 14 yaşında texnikumda ifa edib. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. A.Zeynalli Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkarımızdır. 1929-1931 illərdə türk (Azərbaycan) fehlə teatrında musiqi bölməsinin müdürü və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tanınmış bəstəkarlarımızdan Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.

"Bu günün işini sabaha



Foto: rənglədik: Tofiq Hüseyn
şəhərinəməstək

musiqiinin banisi olmaqla yanaşı, "Uşaq süütası" əsəri

saxlama"dı

16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriye qalan 7 illik ömrünə xarüqələr sığdırmağı bacarıb. Nə yaxşı ki işlərini sabaha saxlayanlardan olmayıb. Çünkü əksi olsayıdı, başqalarının on illərlə vaxt sərf edəcəyi işləri cəmi yeddicə ilə ərsəyə gətira bilməzdi. Asəf Zeynalli Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. Nümunələrinin toplanması üçün Qarabağa səfər edərək 70-ə yaxın Azərbaycan xalq mahnısını nota alır. Şuşada Xan Şuşinski ilə tanış olur, onun "Alma almaya bənzər" mahnısını da nota alırlar. Bundan başqa, gənc bəstəkar Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə "İbtidai not savadı" dörsliyini tərtib edib. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romanı sənəm məşhur əsəri hesab olunur.

Qəribədir ki, "Qırmızı terror"un at oynatdığı dövrde Asəf Zeynallıya həmişə yaşıq işiq yanıb. SSRİ mətbuatında da bəstəkara olan rəğbat açıq-aydın sezilib: "Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq aćmaqdadır". "C.Cabbarlıının "Sevil" dramının səhnə uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi səslənir". "A.Zeynallının bugünkü "xirdaca" taktları

sabahın böyük simfoniyalarının melopostamentləri kimi görünürlər" - kimi sitatlar, manşetlər buna sübutdur.

Əslində, Asəf Zeynallının ölümü də müəmmalıdır. Çünkü, yatalaq xəstəliyi o vaxtlar artıq çox da ölümcül hesab olunmurdur. Deyilənə görə, onun ölümündə erməni əli olub. Bu bərədə Asəf Zeynallının yazdığı məktub var. Həmin məktubda o, ermənilərdən şikayətlənib. Erəmənilər onu "şovinist" adlandıraqla, bəhanə gətirirlər ki, guya, o dərs deyərkən türk, yəni azərbaycanlı şagirdlərə daha çox diqqət ayırır, ermənilər yox". Asəf Zeynallı ezamiyyətdə olanda ona bir stəkan su verirlər. O, sudan bir qurtum içəndə deyir ki, su xoşuma gəlmir, yandında kimsə təkid edir ki, iç, heç nə olmaz, buranın suyu belədir. Həmin suyu içəndə sonra halı dəyişir. Bakıya gəlib xəstəxanaya düşür. Əlavə söz-söhbət olmaması üçün də ailəsinə deyirlər ki, qarın yatalağından ölüb.

O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir: "Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın..." Amma hansısa səbəbdən Asəfin vəsiyyəti yerinə yetirilmir. Beləcə, bəstəkarın son əsəri özü kimi nakam qalır...

Qeyd edək ki, Bakı musiqi kollecinə və paytaxt küçələrinə birinə onun adı verilib.